



Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

Bu dünyaya bir də qayıtmagım var,
Qəbrimin üstündə bitən gülləri,
Uyumüş, soyumuş torpağı, daşı
Ölüm sükutundan oyatmağım var.
Apardım özümlə öz dünyamı mən-
Ulduzlu göyləri, Ayı, günəşini,
İlgimli çölləri, təpəlikləri
Son gündə, son anda, son saatimdə
Apardı gözüm.
O günü, o aei, dəqiqəni də
Apardım özüm.
Nəsə, ürəyimə damıb, bilirəm-
Bəlkə də yüz ildən, min ildən sonra,
Milyon ildən sonra-nə bilmək olar-
Nə vaxtsa dönəcək ömrün illəri.

ƏDƏBİ HƏYAT

"qara damda" yaşamışq, evimiz həmişə damib. Atam evə bir tıkə də olsa, haram cörək gətirməyib. Balalarını da ömrü boyu halallığa alısdırıb".

İsa İsmayıllzadə "mühəribə usağı" idi. Dava illərində, ondan sonrakı illərdə də çox sıxıntı çekmişdi, o sıxıntılar onun ruhuna elə hopmuşdu ki, elə bil, yerlə göy arasında, alçaq tavanlı evlərdə olan kimi sıxılıfrdı, özü dediyi kimi, havası çatışındı. Amma həyat ona sevinclər də bəxş edirdi və bir sıra şeirlərində boysuzluqdan, oyuncasız uşaqlığından şikayətlənən Isa İsmayıllzadə Qarayazida orta məktəb bitirir və içinde yaşanan gelecek taleyinə xəyanət eləmər-sənədlərini ADU-nun filologiya fakültəsinə verir. Orta məktəb illərindən başlanmışdı bu sevgi. "Orta məktəbdə oxuyanda, ədəbiyyat müəllimimin təkidilə, 1956-ci ildə ilk şeirimi yazmışam. Məktəbimizdə məzunlarla görüşdə o şeiri oxudum, 9-cu sinifdə idim, boyum da yaman balaca idi. Kətilin üstüne çıxıb, oxuyası oldum. Sonra o şeir rayon qəzetində ("Stalinçi") dərc edildi. Sonra üreklenib bir neçə şeir

lər də bu soyuq "hamamda" çımlırlar. Yerdə əmələ gelən bu gölməçələrdə göy eks olunduğu üçün uşaqlar çubuq atlarını bu "eks olunmuş göylərdə" çapırlar. Uşaqların bu çubuq köhlənləri keçidkə gölməçənin sükütu pozulur.

Qarayazı elindən gəlmiş, burada, böyük şəhər qoynunda heç cür şəhəri ola bilməyen, amma çox tez bir zamanda modern şeirin gözəl nümunələrini yaradan Isa İsmayıllzadənin 1968-ci ildə ilk kitabı - "Ulduzların ad günü" çapdan çıxır, sonrakı illərdə "İşqli yarpaqlar", "Torpaq nəğməsi", "Ömrümdən keçən qatar", "Salam, Yer kürəsi", "Anamlı səhbət", "Bir ömürlük gecə", "Seçilmiş əsərləri" işiq üzü görür. Yetmişinci illərdə Isa İsmayıllzadə-tənqid oxlarına düşər olan buş air artıq tam etiraf olunur, hətta 60-ci illərdə onu mücərrədlikdə, söz oyununda ittiham edən Məmməd Rahim də onun bir şeiri barədə tərifli məqale yazır.

İsa İsmayıllzadənin onlarla şeiri var ki, onlar bu gün də öz poetik sanbalını, bəddi təravətini saxlamaqdır. "1941", "Yarpaq odası", "Güllələr

bir Xalq şairi Məmməd Araz isə yazıdı ki: "İsa İsmayıllzadənin bütün şeirlərinin, demek olar, əvvəli də Vətəndir, axırı da Vətən. Vətən adı çəkdiyi şeirlərində də belədir, çəkmədiyində də O, hiss və duyğularını müasir oxucuların zövqünə, səviyyəsinə, tələblərinə müvafiq tərzdə ifadə etmək üçün yeni-yeni cıgvırlar, yollar axtarır. Axtarışlar da qəribədir. Uğurlusu, uğursuzu olur. İsanın axtarışları əsasən uğurludur".

İsanın şeirlərinin əksəriyyəti hecada idi və o, bu ənənəvi şeir vəznində en müasir fikirləri obrazlı şəkildə ifadə edirdi.

**Qatar gedir Araz blyu,
Gedir qıvrıla-qıvrıla.
Qarşı dağlar görünəndə,
Qaldım qovrula-qovrula.
Araz axır sərhəd boyu,
Axıb gedir lilli-lilli.
Qatar gedir həsrət boyu-
Həsrətimin paraleli.**

"BU DÜNYAYA BİR DƏ QAYITMAĞIM VAR"

(“Ölüm sevinməsin qoy” silsiləsindən)

İsa İsmayıllzadə (15 mart 1941- 12 iyul 1997) bu şeiri sağlığında yazmışdır- onun bu dünyadan, əzizlərindən, doğmalarından, şair dostlarından ayıralacağı günə isə həle on iki il qalırdı. Özü də "Anamlı səhbət" kitabına yazdığı ön sözə qeyd edirdi ki, "bu dünyaya bir də qayıdacağımı həmişə inanmışam, ona görə də günlərin bir gündündə qapımı döyücək ölümü, məncə, çox sakitcə qarşılıyacağam. Bilmirəm necə, nə vaxt, bəlkə yüz ildən, min ildən sonra qayıdacağam, amma bu gi-di dünyaya mütləq qayıdacağam "

İsa İsmayıllzadənin vaxtsız ölümündən iyi bir yaxın bir vaxt keçir, amma heç bir möcüzə baş verməyib ki, o, yenidən bu dünyaya qayıtsın. Mənəcə, şairin "bu dünyaya qayıtmagım" hər dəfə onu yad eləməklə, şeirlərinin ölümsüzlüğünü inanmaqla doğrulursa, o zaman onu həmişə yanında görürsən.

İsa İsmayıllzadə- XX əsr Azərbaycan poeziyasında öz əslubu, bənzərsiz dəst-xətti olan, tekce ölkəmizdə deyil, keçmiş SSRİ məkanında, xüsusilə, Rusiyada və Gürcüstanda, xarici ölkələrdə (onun "1941" şeiri Azərbaycan və rus dillərində başqa alman, ingilis, fransız, polyak, bolqar dillərinə də tərcümə edildi) istedadlı bir şair kimi tanınan bu söz adamının qəfil ölümü bizim hamımızı sarsıldı. Mən uzun illər Isa müəllimlə bir redaksiyada işləmişəm və həyatı -ömür yolu maddi və mənəvi sıxıntılar içinde keçən bu gözəl şairin bir kərə də pessimizmə qapıldığının şahidi olmamışam. Isa müəllimlə bir insan kimi çox ciddi idi, hamiya (ailəsinə, dostlarına, müəlliflərə) qarşı tələbkar idi, düzüyü sevirdi, yalan danışmağı, kimə isə kələk gelməyi aqlına siğdırmırı. Bu xasiyyət ona atasından- Mustafa kişidən keçmişdi: "Atam-son dərəcə sərt, düzük, halallıq əsiri olub. Uzun müddət kolxozda briqadir işləsə də, həmişə kasib olub. Həmişə, mən gözümü açandan, özümü tanıyanın


de yazdım. Bakıya, şair Məmməd Araz'a göndərdim. Aldığım cavabdakı bir fikir məni möhkəm silkəldəti: "Hər şey də şeir var-dağda, düzdə, üfüqdə, buludda, yağışda. Uzun bir məktub idi, sonuna çatanda, heyrətləndim: mənim şeirlərimdən bir kəlmə də yazılmamışdı". Illər keçəcək, 1991-ci ildə Məmməd Araz Isa İsmayıllzadənin "Seçilmiş əsərləri"ne ön söz yazacaqdı.

Tələbə ikən, 1961-ci ildə Isa İsmayıllzadənin "Azərbaycan gəncləri" qəzetində ilk şeiri ("Roç qutusu") dərc edildi.

İsa İsmayıllzadə ele ilk şeirlərində yenilikçi bir şair kimi diqqəti cəlb edir. Amma təkcə onun yox, beş il bir kursda oxuduğu Əlekber Salahzadənin, Vaqif Səmədoğlunun və şeirləri ile hələ ellinci illərin ortalarından diqqəti cəlb edən, poeziyaya yeni ruh, yeni nefəs gətirən Əli Kərimin şeirləri xeyli mübahisələrə, tənqidlərə məruz qalır. Yaxşı ki, bu gəncləri müdafiə edən Rəsul Rza vardi. Isa İsmayıllzadənin "Yağış gölməçəsi" şeiri hətta lağə qoyulur, "bulanıq gölməçələrə fəlsəfi münasibət" kimi "qiymətləndirilirdi". Halbuki, bu şeir modern şeir eümunesi kimi yəni bir tendensiyən ifadəsi idi.

**Damcılar göylərdən əlini üzdü,
Buludlar özünə boylanmaq üçün
bulanıq güzgü tek gölməçələri
torpağa düzdü.
Yağdı, tala-tala gölməçə yağıdı,
göylərin dəlisov ilhamı yağıdı,
sərçələrin souq "hamamı" yağıdı.
"Atını" göylərdə sürdü çoxusu
ayağı çırmalı uşaqların da.
Çılık-çılık oldu gölün yuxusu
çubuq köhlənlərin dırnaqlarında.**

Doğrudan da şair yağışın yağmasını gözəl bir poetik tabloya çevirib. Yağış yağır, yerde tala-tala gölməçələr yaranır, bu gölməçələrdə buludun, günəşin, payızın mənzərələri eks olunur. Sərçə-



demədi", "Vaxt", "Keçdim Qarayazı düzənliyindən", "Ömrümdən keçən qatar", "Mənim qanadlarım olub bir zaman", "Vətən nəğməsi", "Qatar gedir Araz boyu", "Mən bir termos şüşəsiyəm", "Yaxşı adamların azalır, dünya". Siyahını istənilən qədər uzada da bilərəm. Onun şeirlərinin əsas məziyyəti fikrin obrazlı ifadəsi, eşyalara, nəsnələrə poetik məna vermək bacarığı, adılıkde qeyri-adiliyi sezmək, görmək səyi və ən başlıcası, təzə söz demək məharətiydi. Nə yaxşı ki, elə sağlığında, artıq "tənqid dalğası" ötüşüb keçəndən sonra Isa İsmayıllzadənin poeziyası haqqında dəyərli fikirlər ortaya çıxdı (B.Vahabzadə, O.Sarıvəlli, Y.Qarayev, Anar, Asif Əfəndiyev, Ə.Kürçayı, M.Araz, M.İsmayıll, Qabil, T.Abdin, M.Əslan, . Xalq şairi Bəxtiyar Vahabzadə yazırı: "Universitetdə dərs deyir, həm də ədəbiyyat dərnəyinə rəhbərlik edirdim. Onların arasında istedadına, şeir-sənət yanğısına görə seçilənlər sonrakı illərdə özlərini əsil qələm sahibi kimi göstərilər. Həmin istedadlı gəncələrdən biri Isa İsmayıllzadə idi. Tələbəlik illərində yazdığını ilk şeirlərində də sözü səsinin tutumuna deməyə meyl göstərməsi diqqəti cəlb edərdi". Başqa

**Payızda ağaclar fikirli olur,
Fikirli-fikirli susar yarpaqlar.
Fikirli-fikirli göye sovrular,
başımın üstündə buludlar ağlar.
Pavyızın fikrini bilmək istəsen
gərək ağaclar olasan,
gərək yarpaq olasan
gərək budaq olasan.**

**Hara qaçırsan, Oğul?
Hara qaçırsan, Vətən?
Sən qurtaran yerdə,
Ölüm başlayır,
Hara qaçırsan
Vətən oğlu?
Köynək deyil geyib,
Geyib atasan,
Saqqız deyil-satasan-
Buna Vətən deyərlər.**

Sonuncu misal gətirdiyim şeir parçası İsanın "Haran ağrıyr, Vətən?" poemasındandır (İ.İsmayıllzadə həm də gözəl poemalar müəllifiydi). Bu poemanı Isa müəllim ölümündən bir il əvvəl "Azərbaycan" jurnalında çap etdirmişdi. Poema Qarabağ hadisəlerinin təsiyile yazılmışdı. "Özü boyda başdaşıdı Qarabağ"-poema bu misra ilə başlayırdı və məlum hadisələrə bir vətənpərvər şairin ürək yanğılarını ifadə edirdi.

Yenə qayıdıfram İ.İsmayıllzadənin yazımın əvvəlindəcə misal gətirdiyim şeirinə:

**Bilmirəm çiçəklə, bilmirəm otla,
Bilmirəm ocaqla, yoxsa buludla,
Dabları yerindən oynadıb gələn
Deli qışqırıqla, yoxsa sükütlə-
deyə bilmərəm
Bu dünyaya bir də qayıtmagım var.**

İsa İsmayıllzadə şeirimizdədir, xatirəmizdədir. Hər gün qayıdır bize, şeiri-mizə...